



■ Meyxoş Abdullah

Gözlərini açmadan əlini uzadıb gecə lampasının düyməsini basdı. Otaq çəhrayı rəngli işq selinə büründü. Yarımqapalı gözlerini ovaşduraraq divardakı saata baxdı, saatın əqrəbləri altı tamamı göstərurdı...

Yataqdan qalxıb pəncərəni açdı. Səhər hələ açılmamışdı. Goydə təkəm-seyrək ulduzlar gözə dəyirdi. Açıq pəncərədən içəri dolan soyuq hava axını bədənini ürpəşdirdi. Soyuğun təsirindən gözləri yaşırdı.

Havadan neftqoxulu şəhər havasının iyi gəlirdi. Ağzını geniş açıb, acqozlukla sinədolusu nəfəs aldı. Aldığı nəfəsi bir müddət ciyərlərində saxladı. Duza qoyulmuş balıq iyi vərən, bu neftqoxulu havanın, elə bil ki, ömrüboyu həsrətindəymiş.

Bir müddət beləcə dayanıb qaldı. Sonra pəncərəni örtüb hamama keçdi, el-üzünü yudu. Çaydanı doldurub qaz pilətəsinin üstünə qoyanda fikrindən daşındı. Düşündü ki, naharı gözləsə yubana biler. Çünkü hava bir azdan işıqlaşacaqdı.

Özünə söz vermişdi, bu gün onu çox gözlətmeyəcəkdi. Onsuz da, nə vaxt getseydi onu sahildə gözləyən görürdü...

Üzünü qırxdı, paltarını geyinib güzgünen qabağında dayanaraq özünə baxdı. Qocalırdı. Qocalıq öz nişanesini ağ saçlarında, sir-sifetinin qırışlarında, artıq göstərməkdəydi. Birçə, üreyi həminki ürək idi, alovlu, ehtiraslı...

Yataq otağına keçdi, üzüqyolu yatan həyat yoldaşının üstündən sürüşüb, düşən adyali sahmanlayıb çöle çıxməq istəyirdi ki, arvadı astaca:

- Durmusan!?
- Hə?..
- Ağrımırsan ki!?
- Yox, indi babatam.
- Yenə ora gedirsən?
- Hmm...
- Ürəyin doludu yəqin? Darixiran!?

# Sevgilim manım

*hekaya*

- Hə, yaman darıxıram...  
 - Sizin səhbətiniz bitib, tükənmədi? Axı, görənlərdən ayıbdır?  
 - Əzizim, sən ki, mənə söz vermisən, bu işdə bize mane olmaya caqsan.

- Hə, elədir! - deyə arvadı arxa-süstə döñərək, əllerini başının altında daraqlayıb gülümsədi. - Düz deyirsən, söz vermİŞəm. Di, get, mane olmayacağam sənə.

Sonra nə fikirləşdisə:

- Heç olmasa, əynini qalın edəy din, axı, xəstəlikdən təzə aylımsan.

- Narahat olma, əzizim, bir-iki saat qaydırıram. - deyə kişi gülümseyərək, əlini arvadının qıvrımları arasında gəzdirdib otaqdan çıxdı.

Həyat yoldaşı dərindən kök ötürərək ərinin arxasında:

- Kaş, məni də onun kimi sevə biləydim, onda heç dərdim olmazdı. İnsanın nə boyda sevgisi olarmış, ilahi? - deyə o, dərindən köks ötdürdü. Sonra öz-özüne gülümsəyib:

- Allah sənə ağıl versin, yaşlan san da, ağılnı usaq ağılı kimidir - dedi.

Bir müddət olardı ki, onlar görüşmürdülər. Azaciq xəstələnməsi, onu evdən bayıra çıxmaga imkan verməmişdi. Bu gün isə, bir az yaxşılaşmışdı və axşamdan özünə söz vermişdi ki, səhər sübh tezdən onu görməyə gedəcəkdir. Onu çox sevirdi. Ürəyi doluydu. Qəlbini sıxan, heç kəsə demədiyi sırrını ona açıldı. Yaşlaşıqca bir az da kövrək olmuşdu, danışdıqca, elə hey danışmaq istəyirdi. Yaşlı adamlar danışmayı çox sevirler.

Onun mavigözlü sevgilisi də, bir kəlmə də olsa sözünü kəsməyərək axıra qədər ona qulaq asırdı. Sevgilisinin lal-dinməzliyi ona elə ləzzət verirdi ki... Ürəyinin bütün sırlarını ona danışındı. Zamanədən? insanların vəfəsizliyindən, son vaxtlar ona əzab verən ağrılarından, hətta arvadıyla bəzən sözlerinin düz gelməyən vaxtlarında, küsüb-başışmalarını da ona açıb deyərdi.

Neçə müddəti ki, onunla beləcə dərdləşirdi, heç kəsə demədiyi qəlbinin sırrını açıb ona deyirdi. Amma bir dəfə də olsun dediyi sırrı, səhbəti, sevgilisi heç kəsə açmamışdı. Bu səhbətlərin hamısı sevgilisinin ümman böyüklükde qəlbində, quyuya atılan daş kimi sərr olaraq qalardı....

Yaşadığı binanın həyətinə düşəndə soyuq payız küləyi onun boyun-boğazını yaladı. Qəfildən üstünə soyuq su çı�ınan pişik kimi silkindi. Soyuq olmasın deyə, pləşinin yaxalığını qaldırdı. Qısa və ətli boyunu bir az da görünməz oldu. Əllərini cibinə salıb sürətli addımlarla binadan uzaqlaşaraq sahilə tərəf üz tutdu.

Hava tam işıqlanmamışdı. Üfűq-dən boyanan, hələ özü görünməyən günəşin qızılı şüaları boz buludların üzərinə düşərək, get-gedə alovlanan iri tonqalları xatırladırdı. Gecə isə mürəğlə gözlərini ova-ova əriyib yox olmaqdı. Sanki buludların arasında yuva qurmuş qağayılar, bir-bir oyanaraq sübhün bağrını dələn qış-qırılıyla haray-həşər salmışdılar.

Saat qülləsinin üstündəki işıqlar hələ də yanındı. Sahildə barmaqla sayılısı adamlar gözə dəyirdi. Onların çoxunu tanıydırdı, yaşlaşmış idmançılar idi, hər səhər qaçırdılar. Onların arasında bir həkim dostu da vardi, ürəyi xəstə olduğundan hər gün burada idi.

Onunla salamlaşdı. Həkim adımlarını yavaşlaşmadan:

- Su pərisi gözləyir?!
- Əlbəttə, həmişəki kimi?
- Sevgi buna deyərəm e, - deyə həkim gülümsəyərək başını buladı.

Saat qülləsinin yanından keçib pillələrə aşağı endi. Həyacanlıydı.

O, gözləyirdi... Yaxın geldi. Sahildə düşən işıqsəli sevgilisinin çöhrəsini, sanki al-qırmızı rəngə boyamışdı. Saçları açıq və qırçınlıydı. Gözləri qapalı olsa da, nə isə piçildiyirdi. Onun piçiltisi, sanki bir ovuc çaylaq daşının bir-birinə sürtülərək çıxardığı xışlılı səslərə bənzəyirdi.

Bir-iki addım da yaxın gelib da yandı.

Asimanı, yeri-göyü qucaqlayıb bağrına basacaqmış kimi qollarını geniş açdı. Qolları havada asılı vəziyyətdə qalsa da, sanki ağuşunda bir gözəlin duzlu-tamlı isti nəfəsini hiss etdi. Sir-sifətinə duman-çiskin qarışq nəm toxundu.

Hər ikisinin qəlbini çirpinirdi... Bağdan sakit görünən dalğalar bir-dən-birə şahə qalxaraq, özünü sahilə çırır və bayadın yolunu gözlədiyi sevgilisini görmək isteyirdi.

O isə, hamının eşidə biləcəyi uca səsle:

- Salam Dənizim Əzizim Sevgilim mənim! - deyərək, usaq kimi sevinirdi.



**YAZAR**

**23**